

**"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə**

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. "İnteqral sxem topologiyalarının Dövlət Reyestrinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 13 mart 2003-cü il
№ 36

İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi

QAYDALARI

Bu Qaydalar "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanının icrası məqsədilə hazırlanmışdır və inteqral sxem topologiyalarının (bundan sonra - topologiyanın) dövlət qeydiyyatından keçirilməsi qaydalarını, onun qeydiyyatı haqqında şəhadətnamənin verilməsini, topologiyanın qeydiyyatı üçün iddia sənədinə əlavə olunan material və sənədlərin siyahısını müəyyən edir.

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Topologiya onun qorunduğu müddətdə Azərbaycan Respublikasının *Əqli Mülkiyyət Agentliyində* (bundan sonra - Agentlik) könüllü olaraq dövlət qeydiyyatından keçirilə bilər. ²

1.2. Aşağıdakı şəxslər topologiyayı dövlət qeydiyyatından keçirilə bilərlər:
Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri olan hüquq sahibləri;
topologiyanın hüquq sahibləri olan və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq, başqa dövlətlərin və hüquqi şəxsləri;

bu bənddə göstərilən şəxslərin varisləri, həmçinin müqavilə ilə müstəsna əmlak hüququnu almış şəxslər.

2. TOPOLOGİYANIN QEYDİYYATI ÜÇÜN İDDİA SƏNƏDİNƏ ƏLAVƏ OLUNAN MATERIAL VƏ SƏNƏDLƏRİN SİYAHISI

2.1. Topologiyanın dövlət qeydiyyatından keçirilməsi üçün iddia sənədinə aşağıdakı material və sənədlər əlavə olunur:

2.1.1. ərizə;

2.1.2. topologiyayı eyniləşdirən materialların ifadə formasından biri (rəsm, çertyoj), foto, topologiyanın özü referatla birlikdə aydın şəkildə göstərilməklə);

2.1.3. qeydiyyat üçün ödənilmiş rüsum haqqında sənəd;

2.1.4. sənədlər təmsilçi vasitəsilə təqdim edilərsə, təmsilçiliyi təsdiq edən sənəd.

Qeydlər.

Sənədlər Azərbaycan dilində təqdim edilməlidir. Sənədlərdən hər hansı biri digər dildə olarsa, həmin sənədin Azərbaycan dilinə mövcud qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmalıdır;

topologiyanın dövlət qeydiyyatı üçün sənədlər bilavasitə müstəsna hüquq sahibi tərəfindən, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada onun təmsilçisi vasitəsilə təqdim edilə bilər;

topologiyanın dövlət qeydiyyatı üçün iddia sənədi bir topologiya aid olmaqla, Agentliyə bilavasitə təqdim olunur və ya poçtla göndərilir;

qeydiyyat üçün iddia sənədi bir nüsxədə təqdim edilir və materialların düzgünlüyünə görə məsuliyyəti sənədi təqdim edən iddiaçı daşıyır;

iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair təlimat Agentlik tərəfindən müvafiq qaydada təsdiq edilir.

3. TOPOLOGİYAYA ƏMLAK HÜQUQLARININ KEÇMƏSİNİN QEYDİYYATI

3.1. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüququnun başqa fiziki və ya hüquqi şəxsə tam keçməsi haqqında müqavilə Agentlikdə qeydiyyatdan keçirilir və həmin andan qüvvəyə minir.

3.2. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüququnun tam keçməsi haqqında müqavilənin qeydiyyatının aparılması üçün iddiaçı ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

tərəflər arasında imzalanmış müqavilənin surəti və ya qanunvericiliyə uyğun olaraq müqavilədən təsdiqlənmiş çıxarış, o cümlədən zəruri olan məlumatlar (müqavilənin müddəti, topologiyanın istifadəsinə aid müddəti, həcmi və istifadə üsulları, ödəniş qaydaları, tərəflərin adı və ünvanı) daxil olmaqla;

topologiyanın dövlət qeydiyyatı haqqında şəhadətnamənin əsli;

qeydiyyat üçün ödənilmiş rüsum haqqında sənəd.

3.3. Topologiyaya əmlak hüququnun başqa fiziki və hüquqi şəxslərə verilməsi barədə müqavilə tərəflərin razılığı əsasında Agentlikdə qeydiyyatdan keçirilə bilər. Belə razılıq olduğu halda tərəflər ərizə təqdim edirlər və ərizəyə bu Qaydaların 3.2-ci bəndində göstərilən müvafiq sənədlərin surəti əlavə olunur.

3.4. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüquqları vərəsəlik üzrə keçdikdə, iddiaçı ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

qeydiyyat üçün ödənilmiş rüsum haqqında sənəd;

vərəsəlik haqqında şəhadətnamənin surəti.

4. DÖVLƏT QEYDİYYATI ÜÇÜN SƏNƏDLƏRƏ BAXILMASI

4.1. Agentliyə təqdim edilən qeydiyyat üçün iddia sənədinə daxilolma nömrəsi qoyulur və onun daxilolma tarixi qeydə alınır. Qeydiyyat üçün sənədlər bu Qaydaların 2-ci bəndinin tələblərinə uyğundursa, iddia sənədi baxılmaq üçün qəbul edilir.

İddiaçıya, yaxud onun təmsilçisinə qeydiyyat üçün sənədin qəbulu barədə (daxilolma nömrəsi, tarixi və qəbul olunan sənədlərin siyahısı göstərilməklə) arayış verilir.

4.2. Qeydiyyat üçün sənədlərə Agentlikdə bir ay müddətində baxılır. Həmin sənədlər bu Qaydaların 2-ci bəndinin tələblərinə uyğun olaraq yoxlanılır, yoxlamanın

müsbət nəticəsinə əsasən Agentlik tərəfindən iddiaçıya müəyyən formada (əlavə olunur) inteqral sxem topologiyasının dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.

Qeyd. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüququnun vərəsəlik və ya müqavilə əsasında fiziki və ya hüquqi şəxsə tam keçməsi faktı Agentlikdə dövlət qeydiyyatından keçirildikdən sonra, topologiyaya əmlak hüququ sahibinin dövlət qeydiyyatı haqqında yeni şəhadətnamə almaq hüququ vardır.

4.3. Qeydiyyata alınmış topologiya haqqında məlumat müəyyən edilmiş qaydada Dövlət Reyestrinə daxil edilir və qeydiyyat haqqında məlumatlar rəsmi dərc olunur.

Məlumatın mətnini və annotasiyaların məzmununu iddiaçı hazırlayır və Agentliklə razılaşdırır.

Rəsmi məlumatın dərc olunması ilə bağlı xərcləri iddiaçı ödəyir. Agentlik depozitə götürülmüş materialların lazımi qaydada saxlanılmasını təmin edir. Agentliyin sorğusuna əsasən, yaxud iddiaçının təşəbbüsü ilə dövlət qeydiyyatı haqqında məlumat rəsmi dərc olunanadək ərizədə göstərilən materiallara düzəliş və əlavələr etmək və ya onlarda dəqiqləşdirmə aparmaq olar.

5. TOPOLOGİYANIN VƏ MÜQAVİLƏNİN DÖVLƏT QEYDİYYATINA ALINMASINDAN İMTİNA

Bu Qaydalara uyğun olaraq qeydiyyat üçün müvafiq sənədlər təqdim edilmədikdə, habelə ilkin dövlət qeydiyyatından keçirilməmiş topologiyaya müstəsna hüquqların vərəsəlik və ya müqavilə əsasında keçməsi təqdirdə, topologiyanın qeydiyyatdan keçirilməsindən imtina edilir.

"İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları"na əlavə

AZƏRBAYCAN RESPUBLİKASININ
ƏQLİ MÜLKİYYƏT³



İnteqral sxem topologiyasının
Dövlət qeydiyyatı haqqında

ŞƏHADƏTNAMƏ

№ _____

BAKİ

İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüquq sahib(lər)inin adı _____

İnteqral sxem topologiyasının adı _____

Qeydiyyat nömrəsi _____

Qeydiyyat tarixi _____

İfadə forması _____

İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn fəaliyyət müddətinin başlandığı tarix _____

İddia № _____

"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq və "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanı ilə verilən səlahiyyətlər əsasında Azərbaycan Respublikasının *Əqli Mülkiyyət Agentliyi*

(inteqral sxem topologiyasından istifadəyə müstəsna hüquq sahibi(lər)nin soyadı, adı, atasının adı)

_____ inteqral sxem topologiyasını

200__ il _____ tarixdə qeydiyyatdan keçirilmiş və bu şəhadətnaməni verilmişdir.

SƏDR _____

M.Y.

Qeydiyyatata alınmış inteqral sxem topologiyalarının Dövlət Reyestrinin aparılması

QAYDALARI

Bu Qaydalar "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və qeydiyyatata alınmış topologiyaların Dövlət Reyestrinin aparılması qaydalarını tənzimləyir.

1. Qeydiyyatata alınmış topologiyaların Dövlət Reyestri (bundan sonra – Reyestr) topologiyaların qeydiyyatata alınması, qeydiyyatata alınması haqqında şəhadətnamənin verilməsi və qeydiyyatata aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.

2. Reyestr Azərbaycan Respublikasının *Əqli Mülkiyyət Agentliyində* saxlanılan nömrələnmiş, qaytalanmış və möhürlə təsdiqlənmiş kitabdır. ⁴

3. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müvafiq standartlarına əsaslanaraq qeydiyyat zamanı Reyestrə aşağıdakı göstəricilər daxil edilir:

qeydiyyatdan keçirilmiş topologiyaya verilən şəhadətnamənin nömrəsi;

qeydiyyatdan keçirilmiş topologiyanın qeydiyyat nömrəsi;

qeydiyyat tarixi;

qeydiyyatdan keçirilmiş topologiyanın adı;

topologiyanın qeydiyyatdan keçirilməsi üçün iddia sənədinin nömrəsi və tarixi;

topologiyadan ilkin istifadə tarixi və qeydiyyatata alındığı tarix;

müəllif(lər)in və ya istifadəyə müstəsna hüququn digər sahibi(lər)nin soyadı, adı, atasının adı, ünvanı, ölkənin kodu (hüquqi şəxs olduğu halda – adı, ünvanı, ölkənin kodu).

4. Reyestrə aşağıdakı məlumatlar əlavə edilə bilər:

topologiyaya əmlak hüququnun digər şəxsə tam keçməsinə və ya qismən verilməsinə dair müqavilənin və ya vərəsəlik haqqında şəhadətnamənin olması barədə məlumat;

müstəsna hüquq sahibi(lər)nin adlarının dəyişdirilməsi haqqında məlumat;

5. Reyestrə yanaşı müstəsna hüquq sahibi(lər)nin xüsusi arxiv qovluğunda aşağıdakı məlumatlar saxlanılır:

qeydiyyata alınmaqla bağlı iddia ərizəsi;

maddi daşıyıcıda olan (əks etdirilən) inteqral sxem topologiyası (referatla birgə);

lazım olduğu halda əmlak hüquqlarını təsdiq edən sənəd;

lazım olduğu halda nümayəndənin etibarnaməsinin surəti;

lazım olduğu halda topologiyaya və onun rəsmi qeydiyyatına dair sənədlərin notariat qaydada təsdiq olunmuş təcrübəsi.

6. İnteqral sxem topologiyalarının Reyestrinə daxil edilən məlumatlar əks hal sübut olunmayıbsa, doğru sayılır. Reyestrə daxil edilmiş məlumatların doğruluğuna iddiaçı məsuliyyət daşıyır.

7. İstənilən şəxs Reyestrə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən ödəniş haqqı ödəməklə Reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.

[İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI](#)

1. 29 may 2013-cü il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 2 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 579)
2. [19 sentyabr 2018-ci il tarixli 404 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti 21 sentyabr 2018-ci il, № 211)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ 29 may 2013-cü il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 2 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 579) ilə təsdiq edilmiş "İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları"nın 2.1.3-cü yarımbəndində, 3.2-ci bəndinin dördüncü abzasında və 3.4-cü bəndinin ikinci abzasında "**qəbz**" sözü "**sənəd**" sözü ilə əvəz edilmişdir.

² [19 sentyabr 2018-ci il tarixli 404 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti 21 sentyabr 2018-ci il, № 211) ilə "İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları"nın 1.1-ci bəndində "**Müəllif Hüquqları**" sözləri "**Əqli Mülkiyyət**" sözləri ilə əvəz edilmişdir.

³ [19 sentyabr 2018-ci il tarixli 404 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti 21 sentyabr 2018-ci il, № 211) ilə "İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları"na Əlavədə - hər iki halda "**Müəllif Hüquqları**" sözləri "**Əqli Mülkiyyət**" sözləri ilə əvəz edilmişdir.

⁴ [19 sentyabr 2018-ci il tarixli 404 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti 21 sentyabr 2018-ci il, № 211) ilə "Qeydiyyatına alınmış inteqral sxem topologiyalarının Dövlət Reyestrinin aparılması Qaydaları"nın 2-ci hissəsində "**Müəllif Hüquqları**" sözləri "**Əqli Mülkiyyət**" sözləri ilə əvəz edilmişdir.